



İqtisadi Tədqiqatlar Mərkəzi 15 aprel 2014-cü ildə Xaçmaz şəhərində yerli bələdiyyə fəalları üçün təlim keçirib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda icra olunan "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunub.

Təlimdə Xaçmaz rayonun Qaraçay, Müqtədir, Nabran, Qımılqışlaq, Ləcət, Hülövlü, Qobuqıraq və digər kəndlərin bələdiyyə sədrələri, Xaçmaz rayon icra hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov iştirak ediblər.



Təlimdə moderatorluğu layihənin rəhbəri Vahid Məhərrəmov edib. Əvvəlcə bələdiyyə sədrələri, üzvləri özlərini təqdim etməklə yerli ekoloji problemlərdən danışdılar. Suyun, torpağın, ərazilərin çirklənməsindən danışan bələdiyyə fəalları maddi çətinliklərlə qarşılaşdıqlarını və bir sıra problemlərin həllinin yalnız hökumətin köməyi sayəsində mümkün olacağını vurğuladılar. Daha sonra İTM-in eksperti, layihə üzrə təlimçi Rəcəb İmanov "Müasir qlobal problemlər sistemində ekoloji problemlərin yeri və rolu" mövzusunda təqdimatla çıxış edərək daha çox ətraf mühitin çirklənməsinin ciddi qlobal problem yaratdığını vurğuladı. Layihənin rəhbəri Vahid Məhərrəmov "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" mövzusunda təqdimat etdi. O suyun, torpağın, havanın çirklənməsinə, torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması istiqamətində bələdiyyələrin rolu haqda danışdı. Təqdimatda deqradasiyanı, eroziyanı, şoranlaşmanı yaradan səbəblər və torpağın humus qatı, mulça, yaşıl gübrə haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış torpaq qoruyucu yeni texnologiyaların üstünlüyünə, təbii otlaqlardan səmərəli istifadəyə yönəldilib.

Təlim zamanı torpaqların ənənəvi əkinçilik qaydalarına uyğun şəkildə 30-35 sm-lik dərinlikdə şumlanmasının əvəzində şum qaldırmadan səpin işlərinin aparılması ilə bağlı təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar, nümunələr və nümayiş etdirilən videoçarxlar tədbir

İştirakçıları t r fimd n b y k maraqla qarşılanıb v  qızğın diskussiyaya s b b olub.



T lim i t dbir  rzində torpaqların eroziyası, deqradasiyasına s b b olan yerli probleml r  z rində geniř dayanaraq rayon  razisində m vcud olan torpaqlarda humus qatının z if olduğunu qeyd edib v  torpağın  st hissəsində saxlanması vacib olan bitki qalıqlarının v  onlardan  m l  g l n humus qatının  h miyy tindən, x susiy tl rindən danıřıb. Bitki qalıqlarının sah l rd n  ıxarılmamasını, qalıqların sah l rd   r y r k humus qatını artırdıđını vurğulayan t lim i n vb li  kin sisteminin d   st nl kl rini t lim iřtirak ılarının diqq tin   atdırıb. Rayonun su potensialının az olduğunu n z r  alaraq sudan q na tl  istifad  olunmasını, bunun   n m t r qqi  sullardan damcı suvarma metodundan istifad y   st nl k verilməsini t vsiiyy  edib,  r řl rd  normadan daha  ox heyvan s r l rinin otlanması n ticəsində t bii otlaq sah l rinin eroziyaya m ruz qalması, s hralařması m s l l rin  d  toxunub.

 lav  m lumat   n layih nin  laq l ndiricisi Vahid M h rr movla  laq  saxlamaq olar.

Tel.: 564-86-85, e-mail: office@erc.az , vahid.58@mail.ru

İTM İctimaiyy tl   laq l r departamenti